

22.02.2019-cu il

Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planı

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2018-ci il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	İcra müddəti	İcra orqanları	Məsul şəxslər
Qlobal Rəqabətlik Hesabatı							
1.	1.07 Məhkəmələrin müstəqilliyi	49-cu yer, 56.8 bal	Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda "Ölkənizdə məhkəmələr dövlət orqanlarının nümayəndələrinin, vətəndaşların və ya şirkətlərin təsirlərindən nə dərəcə müstəqildir? sualına cavab [1= çox təsir; 7= tam azad]	Hakimlərin və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əmək haqlarının artırılması və əlavə təminatlarının yaxşılaşdırılması istiqamətində icraçı qurumlar tərəfindən müvafiq işlərin görülməsi, eləcə də bununla bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi.	Mart 2019-cu il	Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə	Azər Cəfərov Ramin Qurbanov
2.	1.08 Çətin tənzimləmədə qanunvericiliyin səmərəliliyi	22-ci yer, 56.7 bal	Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda "Ölkənizdə özəl biznes üçün dövlət orqanlarının hərəkət və (və ya) qərarlarının qanun çərçivəsində mübahisələndirilməsi nə qədər asandır? sualına cavab [1- çox çətin; 7- çox asandır.] Bu göstəricinin müəyyən edilməsində 2017-2018-ci illərin məlumatlarından istifadə edilir.	Rəsmi internet saytlarında qəbul etdikləri aktlardan və ya inzibati aktın qəbul edilməsindən imtinadan "İnzibati icraat haqqında" Qanunun VII fəslində müəyyən edilmiş qaydada şikayətin verilməsi imkanı barədə məlumatların yerləşdirilməsi, bu sistemin işlək vəziyyətdə olmasının vaxtaşırı monitorinqinin aparılması, sahibkarların məmnunluğunun təmin olunması və etimadının qazanılması üçün müvafiq sahədə çalışan işçilərə təlimlərin keçirilməsi istiqamətində bütün aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri	Mütəmadi	Bütün aidiyyəti qurumlar	Azər Cəfərov Tural İskəndərov Ülvi Nəsimli Elnur Allahverdiyev Aidiyyəti icraçı qurumların nümayəndəsi

				dəstəyin göstərilməsi.			
3.	1.11 Mübahisələrin həlli üzrə qanunvericilik bazasının səmərəliliyi	28-ci yer 60.5 bal	Dünya İqtisadi Forumu tərəfindən heyata keçirilən sorğuda "Ölkənizdə özəl biznes üçün dövlət orqanlarının hərəkət və (və ya) qərarlarının qanun çərçivəsində mübahisələndirilməsi nə qədər asandır? sualına cavab [1- çox çətindir; 7-çox asandır.] Bu göstəricinin müəyyən edilməsində 2017-2018-ci illərin məlumatlarından istifadə edilir.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. "Elektron məhkəmə" informasiya sistemindən istifadə imkanları barədə kütləvi informasiya vasitələrində təbliğat və təşviqat işlərinin aparılması (pressreliz və elektron bukletlərin hazırlanması, video təlimat və çarxların hazırlanaraq yayılması, müxtəlif telekanalların analitik verilişlərində müzakirələrin və dəyirmi masaların təşkil olunması, KİV nümayəndələrinin iştirakı ilə maarifləndirici görüşlərin keçirilməsi, müsahibələrin verilməsi və məqalələrin dərc edilməsi); 2. Maliyyə xarakterli mübahisələrin alternativ həlli mexanizmlərinin müəyyən edilməsi, mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün dünya təcrübəsində mövcud olan Maliyyə Ombudsmanı İnstitutunun yaradılması imkanlarının araşdırılması.	İyun 2019-cu il Dekabr 2019-cu il	Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Maliyyə Bazarlarına Nəzarət Palatası	Azər Cəfərov Ramin Qurbanov Elnur Allahverdiyev

İqtisadi Azadlıq İndeksi

4.	1.1. Mülkiyyət hüquqları	53.6 bal	Ölkənin indeks göstəricisi mülkiyyətin hüquqi müdafiəsi nə qədər effektivdirsə, bir o qədər yüksək, mülkiyyətin dövlət tərəfindən müsadirəsi ehtimalı çox olduqda isə, bir o qədər aşağı olur. Mülkiyyət hüquqları komponenti üzrə indeks aşağıdakı 5 alt-faktorun ədədi ortası kimi hesablanır: 1. Fiziki mülkiyyət hüquqları; 2. İntellektual mülkiyyət hüquqları; 3. İnvestorların müdafiəsi səviyyəsi; 4. Müsadirə riski; 5. Torpaqlar üzrə idarəetmənin keyfiyyəti.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Torpaqların elektron kadastr uçotu işlərinin mərhələlərlə, müəyyən edilmiş müddətlərdə heyata keçirilməsi; 2. Daşınmaz əmlaka dair hüquqların qorunması ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmələrə müvafiq tövsiyələrin verilməsi.	İl ərzində Oktyabr 2019-cu il	Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə	Ülvi Nəsibli Azər Cəfərov Ramin Qurbanov Ülvi Nəsibli
----	---------------------------------	----------	--	---	---	--	---

Qlobal İnnovasiyalar İndeksi

5.	1.2.2. Hüququn aliliyi	96-cı yer 28.4 bal	Burada əqdlərin məcburi icra qaydasına, habelə mülkiyyət hüquqlarına, polis və məhkəmə orqanlarının fəaliyyətinə, eləcə də cinayət və zorakılıq hallarının mümkünlüyünə xüsusi diqqət yetirilir.	Sahibkarların öz hüquq və azadlıqları, eləcə də həyata keçirilmiş islahatlar, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamalar, lisenziya və icazələr üzrə qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin aparılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi.	Mütəmadi	İqtisadiyyat Nazirliyi	Tural İsgəndərov
Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi							
6.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması.	Mart 2019-cu il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
7.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması.	Mart 2019-cu il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri